

Azərbaycanın hər bucağı bir gözəllik nümunəsi, bir tarix səhifəsi, bir sərənətədir. Yurdu qarış-qarış gəzmək, onun hər xüsusiyyəti ilə yaxından tanış olmaq isə zövqdür, bilgidir, maariflənmədir. Bu günlərdə tabiatı, möcüzə suları, çayları, meşələri ilə könlülləri oxşayan Masallı rayonunda 1 həftəlik gəzintidi oldum.

Cox maraqlı məqamlar, insanlar, abidələrlə tanış oldum. Təəssüratları oxucularına başqa yazılarında bildirəcəyəm.

Masallıdan İsti Su sanatoriyasına gedən yolda bir abidə-qəbir diqqətimi çəkdi. Mir Kazım Aslanlı Sarəng!

Məzarlıq Qəribələr kəndinin təxminən 2 km-də idi. Məzarlıqda heç vaxt adına-soyadına rastlamadığım bu büst-abidənin sahibinin kim olması internet üzərində onu axtarmağımı səbəb oldu.

Əslində baxmayaraq ki, mən tanımadım, amma Mir Kazım Aslanlı Sarəng dövrününə mukəmməl insanlarından biri olub. Yəni xalqının xidmətində duran hər kəs əslində elə ən mukəmməl bir insandır ki, Mir Kazım bəy də bu missiyanın daşıyıcılarından olub. O şair, alim, həkim, müəllim və bəstəkar kimi xalqına xidmətdə olduğu üçün yaddaşlarda yaşayıx.

Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsti kəndində bəy ailəsində anadan olub. O, doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, bəabası Mirabdulla bəy böyüdüb boy-a-başa çatdırıb.

Məlumatlarda deyilir ki, XX əsrin 60-ci illərində İstisuyun həqiqətən da müalicəvi olmasının Mirkazım Aslanlı sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqleyiblər. 1971-ci ildə Masallı İstisu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alb.

Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündə çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbəlek xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri - pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər. 30 il erməni-rus işğalında olan Kəlbəcərdən sonra onun missiyasını Masallı İsti suyu yerinə yetirib. Həkim olaraq Mir Kazım bəyin, zənnimcə, ən böyük xidməti belə bir müalicəvi suyu xalqına tanıtması olub...

Diger xidmətləri ilə bağlı tanınmış yazıçı Mustafa Çəmənli yazır: "Bu istedadlı gənc ibtidai təhsilini başa vurduğundan sonra əvvəl Lənkəranda pedaqoji, sonra Zaqatala şəhərində kənd təsərrüfatı texnikumuna daxil olmuşdu. Oranı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutundan təhsilini davam etdirmişdi. İnstitutu bitirdikdən sonra Zaqatalada təhsil aldığı texnikumda müəllimlik etməyə başlamışdı.

Mir Kazım Aslanlı fitrətən istedadlı adamdı. Şairlik, bəstəkarlıq istədiyi vardi. Lakin onun gəncliyi mürəkkəb dövrə təsadüf etmişdi. Sovet hökuməti əllərindən olan-qalan var-

Amalı vətənə xidmət olanlar:

Mir Kazım Aslanlı Sarəng

dövlətinə aldığı bu bəy balalarına etibar etmirdi. Bolşevizmin əsl məhiyyətini anlamayan muzdur uşaqları da Mir Kazım Aslanlıya "bəy bələsi" deyə xor baxırdılar. Belə münasibətlər onun qəlbini yaralayıb, bir yerdə qərar tutmağa mane olurdu.

Mir Kazım Aslanlı 1935-ci ildə Tibb İnstitutuna qəbul olundu. Onda onun 23 yaşı vardi. İradə göstərib institutda təhsilini davam etdirib oranı bitirdi. Bir müddət həkim kimi çalışdı, daha sonra, 1951-ci ildən başlayaraq ömrünü axırına qədər N.Nerimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda pedaqoji fealiyyət göstərdi. Mir Kazım Aslanlı 1955-ci ildə "Masallı Hidrogen sulfidi sularının poliatriflərə təsiri" mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri namizədi alimlik dərcəsi aldı. İnstitutun fizioterapiya şöbəsində fealiyyət göstərən Mir Kazım Aslanlı bu illər ərzində çoxlu sayda həkim mütəxəssis yetişdirmiş, professor E.İ.Pasinkovun "Ümumi fizioterapiya" dersliyini Azərbaycan dilinə tərcümə etmişdi. Cox tövəsüf ki, onun bu dəyərli tərcüməsi də bigənəlik ucbatından sağlığında yox, vəfatından çox illər sonra işiq üzü görmüşdü.

Doğrusu, mən Mir Kazım Aslanlının pedaqoji və həkimlik fealiyyətindən daha çox onun şairlik və bəstəkarlıq fealiyyəti maraqlandırır. Təsadüfi deyil ki, Mir Kazım Aslanlının musiqiyyə olan marağının 1938-ci ildə onu konservatoriaya, Üzeyir bəyin yanına götürüb çıxarmışdı. Əlbəttə, onu, repressiya dövründə Üzeyir bəyin yanına təkcə musiqi istedadını tam üzə çıxarmaq arzusu deyil, həm də bir bəy balası olaraq onun ölkədəki nüfuzuna sığınmaq, ona güvənmək istəyi götirmişdi. Üzeyir bəy də bu istedadlı gənci fitnə-fəsalardan qorumuşdu. Həmkarları, Mir Kazım ırzinin tədqiqatçısı, yazıçı-publisist Nuriaddin Ədiləoğlu yaxşılığını görə, Üzeyir bəy, hətta Mir Kazım Aslanlıya piano da bağışlayıbmış. Mir Kazım Aslanlı bir çox musiqi alətlərində çalışmaq bacarsa da, on çox sevdiyi və çox vaxt yanında gəzdirdiyi skripka olmuşdur. O, "Qəhrəman qız", "Şirvan gözəli", "İntizar" və s. mahməlin, bitməmiş "Dəmbəlo şikətəsi" simfoniyasının müəllifidir. Onun musiqi sahəsindəki əcabaları heç də bunlara bitmir. Filologiya elmləri namizədi, şair Dəmər Gədəbəylı 2 sentyabr 1988-ci ildə "Ədəbiyyat və İncəsənət" qəzetində dərc etdirildiyi "Sazdan sözə, sözdən işə" məqaləsində yazar:

"Həyətənən vaxtsız köçməsən tibb elmləri namizədi, dosent Kazım Aslanlının həm də musiqi ixtisası vardi. O, böyük bəstəkarımız Ü.Hacıbəyovun tələbəsi olmuşdu. Gözəl skripka, piano çalır, musiqi bəstələyirdi. O, skripkada "Baş müxəmməsi" çalanda könülləri titradırdı. Sözləmə bunda deyil. Kazım Aslanlı 1968-ci ildə bizim musiqidə - Şərq musiqisində nota almaq işini asanlaşdırın (dördde bir) səslər barədə elmi iş yazmışdı. Həmin əsəri o, respublika Bəstəkarlar İttifaqına, Mə-

dəniyyət Nazirliyinə təqdim etmişdi. Ancaq bəzi bəstəkarlarımız ona "bu məsələni açıb-agartmamağı!" tövsiyə etmişdi. Çünkü Avropa musiqisində? səslerin yazılışı yoxdu. O vaxtlar K.Aslanlı fizika institutunda laboratoriya şəraitində həmin səsleri öldürməş və mövcud olmasına təsdiq edən sənəd də getirib



asərlərinə əlavə etmişdi. O, həmin səslerə uyğun YENİ PİANONUN sxemini də vermişdi. Ancaq tövəsüf ki, alimin işinə əhəmiyyət verən olmadı" (N.Ədiləoğlu. "Yarımçıq qalmış şikətə", Bakı, "Adiloğlu", 2005, səh. 39).

Cox tövəsüf ki, bu həkim-bəstəkarın, şairin Azərbaycan radiosunun fondunda skripkada ifa etdiyi "Sarı büləbül", "Muğam-bayati", "Klassik aşiq havaları" adlı fantaziyaları yadigar saxlanılır. Əlbəttə, bu gün bu bir təselli olsa da, çox azdır, istedadlı bir musiqicinin, şairin könlük dünyasından bir damladı. Bütün bunlar bigənəliyin, gözögütürməzliyin, qədirbilməzliyin acı nəticələridir. Men bu qənaətə bir daha Nuriaddin Ədiləoğluun aşağıdakı şahidiyyindən sonra gəldim. O yazar:

"Mir Kazım Aslanlı 60-ci illərin sonunda "Svema" maqnitli lentləri olan qutuların üstüne öz xətti ilə "Şikayət və təselli", "Uca dağları", "Qızıl piyalələr", "Ay bənövşə!", "Hind gözəli" fantaziyası sözlerini yazıb. Nədənsə diqqətimi on çox "Ürəyimin səsi" sözlerini yazardıq lent celb etdi. Görəsən, nələrden xəber verirdi "Sarəng ürəyimin səsi?" Doğrudan da, ittihamedici və düşündürən sualdır və buradaca xatırladım ki, onun musiqi irlə hələ də öz peşəkar araşdırıcısını gözləyir.

Otuşuncu illərdən başlayaraq şeirlərini ara-sıra dövri mətbuatda çap etdirən Mir Kazım Aslanlı musiqiyyə olan sonsuz məhəbbətiyi şeirləri ilə də ifadə etməyə çalışmışdır. O, "Ey həkim" adlı şeirində yazar:

*Söz var, musiqidir ruhun qidası,
Qəlbən mələhəmidir, eşqin sədası.*

Tutmaqla bolluca təkcə dərməna,
Çıxarmaz xəstəni həkim bir yana.
Ey həkim, olsayıdım yerində sənin,
Musiqi olardı adı nüsxəmin.
Birinə yazardım mən "Şəbi-hicran",
Birinə yazardım "Sevgili canan".
Birinə yazardım tar dilində "Şur",
Birinə yazardım "Rəng" ilə "Mahur".
Birinə "Humayun", "Şüştər ahəng'i,
Birinə "Bayatı", birinə "Cəngi".
Birinə yazardım qəmli "Dügah",
Birinə yazardım sən "Cahargah".
Şirvanın, Muğanın qədim avazı,
"Bayatı Şiraz", "Kürdü şahnaz".
...Birinə Sarəngdən yüz rəng yazardım,
Daha yüz min gözəl ahəng yazardım!
Ey həkim, olsayıdım yerində sənin,
Musiqi olardı adı nüsxəmin.
Dərdi əridərdim, tez qocaldardım,
Xəstəmi çalğıyla mən sağaldardım".

Mənbələrdə deyilir ki, Mir Kazım Aslanlı keyli gec, 1945-ci ildə öz həmyerliyi, özündən yaşa çox kiçik olan Fəridə xanımla ailə qurub. Mir Kazım Aslanlının övladı olmayıb.

Mir Kazım Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edir, doğulduğu İsti kəndindəki qəbristanlığında, özünün vəsiyyətinə görə məqəddəs "Göy öküzün məzəri"nin yanlığında dəfn olunur.

"Mir Kazım ömrünün qayəsi-kredosu idi. Bir mənəsi da "yüz rəng" olan "Sarəng" təxəllüsünün sahibinə tanrı bir neçə istedad bəxş etmişdi. Bələ nadir insanlara dünyada həmişə təsadüf olunmur. Bir neçə sənətin mahir bələcisi olan Sarəngi öz zəmanəsində müasirləri çox yaxşı tanıyırdılar. O, gərkəmlə alim, cəfər keş həkim, pedaqoq, şair, tərcüməçi, bəstəkar, musiqişünas olaraq geniş səhrət qazanmışdı. Elə Sarəng ömrünün davamı da onun parlaq istedadından yadigar qalan könlük əmənətləridir.

Cox tövəsüflər olsun ki, sağlığında olduğu kimi, ölümündən sonara bir müddət elimizən obamızın bu mənəvi zirvəsi görməməzliyə vurulub.

Bu fikirlər də tanınmış yazar Nuriaddin Ədiləğluna məxsusdur.

Qeyd edək ki, öten il, noyabrın 28-də Nizami Kino Mərkəzində "Sarəng" sənədli filminin təqdimatı keçirilib. "Masal prodakşn"ın istehsalı olan ekran əsəri tanınmış bəstəkar, şair, həkim, alim, pedaqoq Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığına həsr olunub.

"Sarəng" sənədli filminin idəya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Diktör Gültəkin Cəfərova, Məsləhətçi Nuriaddin Ədiləğludur. Sənədli filmdə Mir Kazım Aslanlı Sarəng rolunu Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev canlandırb.

Əntiqə Rəşid

ƏDALƏT •

25 avqust 2023-cü il